

İstifadəçilərə dair məlumat:

Adı və Soyadı:

Vəzifəsi:

Məxfi söz:¹

Doğum tarixi:

Mob.:

FİN:²

E-mail.:

Hesablar üzrə veriləcək hüquqlar:

 BaxışSərəncamların
yaradılması

1 Avtorizasiya

Adı və Soyadı:

Vəzifəsi:

Məxfi söz:¹

Doğum tarixi:

Mob.:

FİN:²

E-mail.:

Hesablar üzrə veriləcək hüquqlar:

 BaxışSərəncamların
yaradılması

2 Avtorizasiya

Müştərinin imzası (ları):

1.

2.

M.Y. «___» _____ 20__ il

Bankın qeydləri

Yuxarıda göstərilən müştərinin məlumatları doğrudur və Bank əməliyyatları sistmində qeyd olunan məlumatlarnan eynidir. Müştərinin imzası imza nümunəsi vərəqəsində çəkilən imza ilə eynidir.

Əməliyyatçı _____
(imza)Şöbə rəisi (məsul şəxs) _____
(imza)

Etiraz etmirəm .

Rəhbər _____
(imza)

Tarix: «___» _____ 20__ il